

Xalqımızın dövlətçilik tarixinə Qanlı Yanvar kimi həkə olunan 20 Yanvar faciəsi 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da törədildi. Həmin gün Sovet İttifaqının qoşun hissələri Bakı şəhərinə yeridildi, ölkəmizdə fəvqələdə vəziyyət elan edildi. Mədən dinc əhaliyə divan tutuldu, nəticədə yüzlərə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Bu dəhşətli qırğını fəvqələdə vəziyyət adlandıranlar Azərbaycan xalqının mübarizə əzmini canlı gördülər, bu xalqın yenilmezliyinə bir daha şahid oldular.

Əslində, tarix 20 Yanvardakı faciə kimi faciə görməmişdir. Təsəvvür edin: həmin vəhşət saçan gün paytaxtda 82 hərbi qulluqçu amansızcasına qətlə yetirildi, 20 nəfər ölümçü yaralandı. Fəvqələdə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürdü. Fəvqələdə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lenkəranda daha 8 nəfər qətlə yetirildi. Bir sözlə, xalqımızın azadlıq mübarizəsini boğmaq üçün tətbiq olunmuş 20 Yanvar qırğınında Sovet Ordusuna qoşunları Bakıda və Azərbaycanın rayonlarında 146 nəfəri öldürdü, 744 nəfəri yaralandı, 841 nəfəri qanunsuz həbs etdi. Üstəlik, 200 ev və mənzil, 80 avtoməsin, o cümlədən təcili yardım məşinləri, yardımçı gülələrin törediyi yanığın nəticəsində isə dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milisler də var idi. Bu, o vaxtki rejimin Azərbaycanın haqq səsinə qarşı atdığı çıxın addım hesab olunur və heç vaxt yaddaşlardan silinməyəcək.

Bilirik ki, 20 Yanvar faciəsi zamanı SSRİ-nin Konstitusiyası kobudcasına pozuldu, Azərbaycan Respublikasının suveren hüquqları tapdalındı. Qabaqcadan hazırlanın bu təcavüzkarlıq aksiyası yuxarıda deyiyimiz kimi, Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsinə boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbe vurmaq məqsədi daşıdı. Eyni zamanda həmin faciə zamanı sovet quldurlarının gecələr evlərə girib uşaqları girov götürmə-

Şəhidlər Xiyabani müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli salnaməsinə çevrilib



Si, bəzilərini isə öldürməsi əsl qəddarlıq və barbarlıq işi sayılır.

Bəllidir ki, Bakıda və regionlarımızda 20 Yanvar qırğını baş verənədək Qarabağda vəziyyət gərginləşmişdi. Yanvarın 9-da Ermenistan parlamenti Dağlıq Qarabağı öz büdcəsinə daxil etmək üçün qərar çıxardı, bu addım əlbəttə ki, azərbaycanlıları qəzəbləndirdi. Qarabağın şimalında ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verdi, insanlar girov götürüldü, daxili qoşunların dörd əsgəri öldürdü. Sonrakı günlərdə baş verənlər labüb faciənin tezliklə törediləcəyi qəçiləz etdi. Nəhayət, Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərara laşdırıldılar. Gecə yarı fəvqələdə vəziyyət tətbiq olundu. Lakin şəhər sakınları bundan xəbərsiz idilər, çünki axşam saat 7:30-da televiziya stansiyasının enerji bloku partladılmış, televiziya yayımı kəsilmişdi. Xalq fəvqələdə vəziyyətdən yalnız şəhər saat 5:30-da Mirzə Xəzərin səsi ilə Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəber tuta bildi. Lakin artıq çox gec idi. Çünki Sovet qoşunları Bakıda möhkəmənmişdi. Qısası, Bakı düşmənin elində idi.

Tanklar yollardaki avtomobiləri və hətta təcili yardım məşinlərini əzir, barrikadaları dağdırıldı. Şəhidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər. 1990-ci ildə SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə - Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu.

Tarix göstərir ki, 20 Yanvar hadisəsi Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərər vurdu. Bütün Bakı əhalisi gecə qətlə yetirilənlərin kütlövi dəfn mərasimine toplaşdı. Həmin saatlarda Qara Yanvar hadisələrinin əks-sədasi bütün ölkəyə yayıldı.

Bugünkü yanaşma bir daha təsdiq edir ki, 20 Yanvar Azərbaycan tarixində təkçə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvesi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsərində yaşayan xalqın azadlıq səsini ucaldığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

20 Yanvar faciəsi baş verəndən sonra xalq böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını bütün mahiyyəti ilə dərk

etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Həmin ağır anlarda xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli lider Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-ci il yanvarın 21-da Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə geldi. Ulu öndər Bakıdakı tacavüze keşkin etirazını bildirdi, faciəni töredənləri, şəxsən M.Qorbaçovu keşkin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb kimi qarşıya qoydu. Heydər Əliyevin 1990-ci il 21 yanvar tarixli bayanatı imperiyanın mərkəzində - Moskvada həm də faciəye verilən ilk siyasi qiymət idi.

XX əsrə totalitarizmin törediyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə töredilmiş dəhşətli əməldir.

Ulu öndər Heydər Əliyev ikinci dəfə həkimiyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazıminca qiymətləndirmək yolunda ciddi addımlar atıldı... 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

20 Yanvar hadisələri tariximizin hüzn günüdür. Hər il bu tarixdə xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayıır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabani xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabani azadlığıımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qurur mənbəyi olacaq.